



İşinli Ata

min ümmilik üzerinde yükselmeyeinden başlayır.

İnsani mövcudluq əslində insanın ruhani qanunlar əsasında yaşıması deməkdir.

Bu səbəbdən də insani maddiyat qanunları əsasında dərk etmək – onu inkar etməkdir.

Dünyanın insanlaşması – dünyanın ruhaneləşməsidir.

Lakin bu ilkın və əbədi təməyül həyatda öz Mütələq ifadesini tapmir.

İnsan dünyaya, təbiətə yalnız ruhanılık baxımından yanaşır, həm də faydalıq, mənimsemə baxımından yanaşır. Burada insanın dünyaya, təbiətə münasibətinin ziddiyətli xüsusiyyəti meydana çıxır.

rətdən xilas olmaq gerekdir. Yalnız Özümləşen Özümləşdirməyə qadirdir.

Dünyanı özümləşdirmək üçün onun əsərindən xilas olmaq lazımdır.

Fərqlənməyən birleşməz!

Buna görə də insan onu kölələşdirən, maddiləşdirən, eşyalasdırıran, vəhşiləşdirən nə varsa, həməndən azad olmalıdır.

Özümləşmədə İnsan özünü təsdiq edir.

Özümləşdirmədə İnsan dünyani təsdiq edir.

Dünyalaşmadə İnsan həm özünü, həm də dünyani təsdiq edir.

Özümləşmə balaca «Mən»in ölümü və böyük «Mən»in doğulmasıdır.

Balaca «Mən» insanı mahiyyətindən ayırr, böyük «Mən» onu mahiyyətə qaytarır.

Mənimsemənilən Dağ – ülviyyət dağından salınır, insanı keyfiyyətlərin tərcüməni rolunu itirir.

Mənimsemənilən Meşə – ağılı, ürəyi, xəyali Mütələqə aparan, daxili aləmi coşdurən, müqəddəs ehtiras oyadan mənəvi Sərvət rolunu itirir.

Mənimsemənilən Səma – öz qeyri-adi, ruhani sehrindən, cəzibədarlığından, qüdsiyyətindən aralanır, insanın səmaya vəcdli münasibəti maddi münasibətlə əvəz olunur.

Mənimsemənilən Çay – nəğməkarlığını itirir, təmənnəli ünsiyyət çay seiriyətinə söndürür.

İnsan Torpağı təkcə güzəran mənbəyi kimi sevmir, insanın həyatını, ömrünü mənalandırın əvəzsiz ruhani varlıq kimi sevir. Bu baxımdan mənimsemənilən, güzəran vasitəsinə əvvilən Torpaq öz Ali

təqilləşməsini tələb edir.

Təbiəti mənimsemədən – insan yaşaya bilmez. Ancaq mənimsemə – təbiəti insana yadlaşdırır.

Həmin yadlığın ölümü – insanla təbiətin vəhdətini yadarır.

Mənimsemənilən təbiət Özümləşən təbiətə əvvilər. Mütələq mənada bu mümkün deyil.

Deməli, təbiət insanla münasibətdə heç zaman özü olmur.

Deməli, insan təbiətə münasibətdə heç zaman tam özü olmur.


Deməli, insanın ruhani mahiyyəti təbiətə münasibətdə realize edilməmiş qalır.

İnsan maddi ehtiyaclarını ödəməsə – yaşıya bilməz!

Ancaq maddi ehtiyacın ödənilməsi – insanın insanlılığına mane olur.

İnsanla münasibətində təbiət yalnız nisbi özümləşməyə qadır.

İnam Atanın (Asif Ata)



İnam Atanın (Asif Ata) Doğa ilə (Təbiətlə) bağlı görüşləri İnsanın Mütələq imkanlarına inamından yaranır. Atanın Əsərlərində Doğanın mahiyyəti açılır, İnsan-Doğa ilişkiləri İnsanlığın ölçüsündə təhlil olunur, Doğanın yaşaması, əbədiliyi üçün İnsanın Mütələqə İnam Dönyabaxıtı əsasında var olmasının, Doğayla doğmalaşmasının qətləməliliyi, gərəkliliyi (zəruriliyi) əsaslandırılır. "Türküstan"ın oxucularına təqdim olunan Ata fikirləri 40 il öncə yazıldıb (1984), "Mütələqləşmək – Var olmaq" Bitiqindəndir.

Təbiət – Mütələqin təzahürü, müqəddəsliyin təsdiqi, ruhanılıyın ifadəsidir

İnam Ata(Asif Ata)

İnsani dünya – insanlaşan dünyadır.

İnsanla temasda olan dünya insanı mənə kəsb edən dünyadır.

İnsanı dünyada – dünya insanlaşır, insan dünyalaşır.

İnsandan kənardakı əlam – insan münasibətlər dairəsində – yeni məzmun qazanır.

İnsanlaşan dünya – təzələşən dünya olur. Burada maddiyat rühanılışır.

Təbiət yenidən qiymətləndirilir.

İnsan təbiətdə maddiyatdan artıq, böyük, yüksək olanı görür.

Təbiət Mütələq Mənənin ifadəsi-nə əvvilər, gözəllik, üvlilik, müqəddəslik keyfiyyətləri yaranır.

İnsanlaşan təbiət əvvəlkə səviyyəsini ötür, yeni səviyyə əldə edir.

İnsan maddiyatı maddiyatdan yüksəkə qaldırın, ona yeni məna gətirir.

İnsani mənə – ruhani mənadır.

İnsan ruhani varlıdır və bu baxımdan maddiyatdan yüksəkdir, ruhani qanunlar əsasında yaşayandır.

İnsan həm də cismanidir və bu səbəbdən maddi qanunlara riayət edəndir.

Ancaq maddi qanunların insan həyatında oynadığı rol mütələq deyil, çünkü insanlıq əslində ruhanılıyə bərabərdir, maddiyatdan yüksəkə qalxmak – insanlıyın meyarıdır.

Yalnız ruhani mövcudluq – insan mövcudluqdur.

Cismanılık insanla başqa canlıların ümmilikini təsdiq edir, ancaq həmin ümmilik insanlıkdən uzaqdır, çünkü insanlık insanın hə-

Mahiyyətə bərabər olmağa çələn, ruhani varlıq olan insan dünyaya Mütələq mənada insanı münasibət bəsləməyə can atır. Ancaq gerçeklikdə öz Mahiyyətini tam təsdiq edə bilmə- yen insan maddiyata tam ruhani münasibət bəsleyə bilmir.

Həmin ziddiyət cismanılıkle ruhanılıyın ziddiyətindən doğur və insan həyatına mürəkkəb bir gərginlik getirir.

Öz Mahiyyətine göre İnsan dünyası Mütələq mənada insanlaşdırıldı, ancaq gerçeklikdə o, dünyani həm də mənimseməyir.

İnsanlaşdırma – insanlıyın ifadəsidir, mənimsemə isə ümumən canlılara xas olan cəhətdir.

Bu səbəbdən də insani dünya – insanişən dünya olur.

Bu o deməkdir ki, insanı mövcudluq – insandan kənardakı dünyanın insanı dünyaya çevirilmədir, insanla dünya arasındakı yadlığın aradan qaldırılmasıdır, insanla dünyanın biri-birinə qovuşmasıdır, dünyaya insan arasında birliliyin yaranmasıdır.

İnsan kimi mövcud olmaq – dünyani Özümləşdirməkdir.

Ancaq özümləşdirmək üçün ən əvvəl özümləşmək, yəni müstəqiləndən uzaq düşür.

Özümləşən özümləşdirmək qüdreti əldə edir.

Özümləşdirən dünyalaşır, özüñü özündə böyükde tapır, başqalaşır.

Özümləşən İnsan dünyani özümləşdirir və özünü dünyalaşdırır.

Özümləşən Təbiət

Təbiət – Mütələqin təzahürü, müqəddəsliyin təsdiqi, ruhanılıyın ifadəsidir.

Ancaq insanla münasibətdə təbiət mənimsemənilər; insan təbiətə sahib olur, insanın təbiət üzərində ağılıq bərəqərə olur, təbiətin tələyi faydalananma niyyətindən asılı olur.

İnsanla münasibətdə təbiət öz müstəqilliyini itirir.

Təbiətə mahni qoşan insan – onu kələ vəziyyətinə salır, təbiət özündən ayrırlar, təbiətlə insan arasında yadlıq yaranır.

Ağlıq – yadlıqdır.

Buna görə də insandan ən çox asılı olan təbiət əslində insana ən çox yad olan təbiətə çevrilir.

Mənimsemənilər, istifadə edilən təbiətə ruhanılıkdən, Mütələq insanişəndən uzaq düşür.

Təbiəti mənimseməyən əslində təbiəti itirir.

Mənimsemənilən Dağ – ülviyyət dağından salınır, insanı keyfiyyətlərin tərcüməni rolunu itirir.

Mənimsemənilən Meşə – ağılı, ürəyi, xəyali Mütələqə aparan, daxili aləmi coşdurən, müqəddəs ehtiras oyadan mənəvi Sərvət rolunu itirir.

Mənimsemənilən Səma – öz qeyri-adi, ruhani sehrindən, cəzibədarlığından, qüdsiyyətindən aralanır, insanın səmaya vəcdli münasibəti maddi münasibətlə əvəz olunur.

Mənimsemənilən Çay – nəğməkarlığını itirir, təmənnəli ünsiyyət çay seiriyətinə söndürür.

İnsan Torpağı təkcə güzəran mənbəyi kimi sevmir, insanın həyatını, ömrünü mənalandırın əvəzsiz ruhani varlıq kimi sevir. Bu baxımdan mənimsemənilən, güzəran vasitəsinə əvvilən Torpaq öz Ali

təqilləşməsini tələb edir.

Təbiəti mənimsemədən – insan yaşaya bilmez. Ancaq mənimsemə – təbiəti insana yadlaşdırır.

Həmin yadlığın ölümü – insanla təbiətin vəhdətini yadarır.

Mənimsemənilən təbiət Özümləşən təbiətə əvvilər. Mütələq mənada bu mümkün deyil.

Deməli, təbiət insanla münasibətdə heç zaman özü olmur.

Deməli, insan təbiətə münasibətdə heç zaman tam özü olmur.

Deməli, insanın ruhani mahiyyəti təbiətə münasibətdə realize edilməmiş qalır.

İnsan maddi ehtiyaclarını ödəməsə – yaşıya bilməz!

Ancaq maddi ehtiyacın ödənilməsi – insanın insanlıyına mane olur.

İnsanla münasibətində təbiət yalnız nisbi özümləşməyə qadır.

təbiətlə bağlı görüşləri

Mütələq özümləşməye insanın cismaniliyi mane olur.

İnsanlaşən Təbiət

Günəş yoxdur: İnsan sevinci, İnsan herəti, İnsan ucalığı, İnsan qayısı, İnsan məhəbbəti, İnsan şəfqəti var!

Günəş – İnsanlaşib!

Səma yoxdur: İnsan Müqəddəsliyi, İnsan Ülviliyi, İnsan Qüd-siyəti, İnsan Ləyaqəti var!

Səma – İnsanlaşib!

Dəniz yoxdur: İnsan genişliyi, İnsan müdrikliyi, İnsan səhəbəti, İnsan Həlimliyi, İnsan coşgunluğu, İnsan laylası, İnsan üşəni var!

Dəniz – İnsanlaşib!

Dağ yoxdur: İnsan vüqarı, İnsan dözümü, İnsan möhtəşəmliyi, İnsan sabitliyi, İnsan təpəri, İnsan əzəməti var!

Dağ – İnsanlaşib!

Çiçək yoxdur: İnsan zərifliyi, İnsan tərəvəti, İnsan mehribi, İnsan sevdası var!

Çiçək – İnsanlaşib!

Çay yoxdur: İnsan nəğməsi, İnsan həyəcanı, İnsan rahatsızlığı, İnsan təbi var!

Çay – İnsanlaşib!

Yol yoxdur: İnsan ömrü, İnsan istəyi, İnsan dərdi, İnsan bəxti, İnsan sevdası, İnsan qələbəsi, İnsan meğlubiyəti var!

Yol – İnsanlaşib!